

# Ermənilərin Azərbaycana qarşı törətdikləri ekoloji cinayətlər

**E**kologiya elmində mövcud anlayışlardan biri də ekoloji terrordur. Ekoloji terror - konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə, bilərkəndə vurulan ziyanıdır. Artıq neçə illərdür ki, ölkəmiz mənfur qonşularımızın törətdikləri ekoloji terrordan əziyyət çəkir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev yazır: "Hazırda Ermənistən Azərbaycana qarşı apardığı terror müharibəsi, aktiv silahlı mübarizə formasından "soyuq terror müharibəsi" fazasına transformasiya olunaraq, müxtəlif üsullarla həyata keçirilir. Ermənistən Azərbaycana qarşı yürütüldüyü bu terror siyaseti artıq ideoloji, elmi, mədəni, mənəvi, informasiya, sosial sahələri əhatə etməklə, bir növ kiberterror səviyyəsinə çatdırılıb. Bu məsələdə ən vacib sayılan məqam isə Ermənistən əraziyindən gələn və Azərbaycanın içməli su mənbələrini formalasdırıyan çayların kimyəvi, bioloji və digər radioaktiv tullantılarla çirkənlərilməsidir.

Ermenistanın Azərbaycana qarşı ekoloji terror siyaseti öz mahiyəti və reallaşdırılması mexanizmləri baxımından olduqca müxtəlifdir. Bu baxımdan, su ehtiyatlarının çirkənlərilməsi taktikası da Ermenistanın ekoloji terror siyasetinin əsas təsir elementlərindən sayılır. Nəzəre alsaq ki, Cənubi Qafqazın ümumi şirin su ehtiyatlarının 62%-i Gürcüstanın, 28%-i Ermənistən və yalnız 10%-i Azərbaycanın payına düşür, bu halda, problemin kifayət qədər ciddi olduğunu anlamaq mümkündür. Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycan ərazisinin 3/4 hissəsi ölkəmizin en geniş su arteriyası olan Kür çayı hövzəsinin aşağı nahiyesində yerləşir. Sadalanan reallliqlər fonunda kimyəvi və bioloji cəhətdən çirkənlərilməş 350 mln. kub metrdən artıq su kütłəsi hər il Ermənistən ərazisindən Kür çayı hövzəsinə tökülr.

Bundan savayı, Ermənistən mədən, energetika, kimya, maşınqayırma sənayesi və kommunalxidmət müəssisələrinin tullantıları Araz çayının əsas qollarına (Oxçuçay, Arpaçay, Razdan) axıdılır. Neticədə, Araz çayının 43 km-i boyunca Azərbaycan ərazisindəki mikroflora və mikrofauna tamamilə məhv edilmişdir. Ermənistən ekoloji terror siyasetinin, bilavasitə, təsiri nəticəsində Araz çayında suyun çirkənləmə səviyyəsi normadan dəfərlərle artıq göstəriciye malikdir.

Məllifin qeyd etdiyi kimi, Araz çayının əsas qollarının Ermənistən ərazisində keçdiyini, ölkə ərazisində Metsamor AES-in, bütün beynəlxalq təzyiqlərə baxmayaraq, fealiyyət göstərdiyini və tullantıları Araz çayının Razdan qolu ilə axıtdığını, habelə, terrorçu dövlətin

"Sərhədlərdən axan su axınları və beynəlxalq göllərin istifadəsi və mühafizəsinə dair 1992-ci il Konvensiyası"na qoşulmadığını nəzəre alsaq, ekoloji felakətin qaçılmas olacaq qənaətinə gəlmək mümkündür.

İşgal olunmuş ərazilərin hazırlı ekoloji durumu haqqında heç bir informasiyanın olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistən oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görə həmin vəziyyət haqqında yalnız ümumi mülahizələr söylemek mümkündür. Məlumdur ki, ərazinin təbii elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olur və onun bir elementində baş veren dəyişiklik zəncirvari şəkildə digərlərinə verilir.

Azərbaycanda su probleminin həlli bu gün mühüm əhəmiyyət kəsb edir. Suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su ile təchizatı quraq region hesab edilən Azərbaycan üçün heynati məsələdir. Respublikanın su ehtiyatlarının formalasmasına sıx çay şəbəkəsinə malik olan və hazırda işğal altındaKİ Kiçik Qaqqaz dağlarının da əhəmiyyəti böyükdür. Öz mənbəyini bu dağlardan götürən bütün çaylar, xüsusiilə, Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Kondələnçay və başqları özləri ilə düzən ərazilərə bol su gətirirlər. Onların bəzileşirin üzərində süni göller və suvarma kanalları yaradılmışdır. Düşən tərəfindən işğal edilmiş ərazidə yüzlərle müxtəlif tərkibli mineral su bulaqlarımız da vardır ki, bu da Azərbaycan mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-ni təşkil edir. Suvarmada və elektrik enerjisi alınmasında istifadə edilən beş komplekslərdən biri də Tərtər hidrokompleksidir. Tərtər çayı öz mənbəyini Kəlbəcər rayonundan götürür, Ağdərə, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq, Kürçayına töküür. Tərtər çayının qolları Tutqu, Lev və Ayırıçaylardır. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərgi 3117 m-dir.

Bu kompleks 1976-ci ildən Azərbaycan SSR üçün ayrılmış kəpənək qoyuluşu hesabına yaradılmışdır.

Onun ümumi su tutumu 560 mln kub. m, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng Su Anbarı respublikada bəndinin hündürlüyünü görə ən yüksək su anbarıdır. Sərsəng Su Anbarı hazırda işğaldə olan Ağdərə rayonunun ərazisindədir. Bu anbar respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.

Z.Əliyev yazır: "Azərbaycan üçün böyük həyatı əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistən tərəfindən blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilmişdir. Tərtər hidrokompleksinin yaratdığı Sərsəng Su-Elektrik Stansiyası ermənilər üçün elektrik enerjisi istehsal edir.

Qeyri-qanuni qurum olan Dağılıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haq-

qında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə, bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşır. Ona görə də, işğaldən azad edildikdən sonra bu ərazilərin ekologiyasının yaxşılaşdırılmasına uzun illər böyük miqdarda, özü də işğalçı tərəfin hesabına vurulan ziyanın ödənilməsi tələb olunmalıdır. Terrorcu ermənilər atəşkəsi pozmaqla yanaşı, Sərsəng Su Anbarından da öz çirkin əməllərini həyata keçirmək üçün istifadə edirlər. Belə ki, yaz və payız aylarında aboardan suyu açıb, çox buraxırlar ki, çay boyu yerleşən kəndləri və əkin sahələrini su bassın, əhaliyə ziyan deysin. Bununla kifayətlənməyən ermənilər, hətta minaları su vasitəsilə axıdırlar ki, Azərbaycan ərazisində partlasın və əhaliyə ziyan vursun.

Bu barədə "armyanskaya-pravda.ru" saytında Arsen Ambarsumyan adlı müellifin məqaləsində bildirilir ki, Ermənistən, mənbəyini bu ölkənin ərazisində götürən çaylara qarşısını kəsməklə Azərbaycanda ciddi su qitliği yarada bilər. Müellif hesab edir ki, Azərbaycan və Türkiyənin Ermənistəni blokadaya aldığı bir vaxtda ermənilərin indiyədək bu əsula el atmaması təccübəldür.


Çayların qarşısını kəsmek ideyasını ilk dəfə erməni politoloq Levon Məlik-Sahnazaryan irəli sürüb. Onun bildirdiyinə görə, Ağstafa, Tovuz, Qazax, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdam və Füzuli rayonlarının Azərbaycanın nəzarətində olan hissəsi bütünlükə ermənilərin nəzarəti altında olan ərazilərdən başlayan çaylardan asılıdır. Ona görə də, Ermənistən bu "üstünlükdən" istifadə etməlidir. Erməni müəllif yazar ki, əger bu çayların heç olmasa yarısının qabağını kəsmək mümkün olsa, o zaman Azərbaycan ciddi su qitlığı ilə üzləşəcək, Araz və Kür çaylarında suyun həcmi kəskin azalacaq.

Ermənistanda nəşr olunan "Larigir" qəzeti yazar ki, qarabağlı jurnalist Armine Narinyan tərəfindən "Facebook" sosial şəbəkəsində Sərsəng Su Anbarında baliqların kütłəvi ölməsi barədə xəber yayılıb.

Baliqların məhv olmasına isə Qarabağda faydalı qazıntıları istismar edən "Beytz Metal" (Base Metals) şirkətinin ("Valleks" şirkətləri qrupu) Drmən yatağında qızıl-mis emalı zamanı sianidləri çaya buraxması səbəb göstərilir. Ətraf kəndlərdə yaşayan yerli əhali de faktı təsdiq edib. Məlumatda, həmçinin bildirilir ki, "Beytz Metal" şirkətinin direktoru artıq Drmən yatağında ehtiyatların tükənmək üzrə olduğunu bildirib. Şirkət 2015-ci ildə Ağdərədəki "Caxkaşen" adlı başqa bir yataqda işlər başlaması planlaşdırı-

Bu sözlər kifayət edir ki, Azərbaycan həyacan siqnalı versin və beynəlxalq təşkilatları ermənilərin terror siyaseti barədə xəbərdar etsin".

Məllif qeyd edir ki, AVCİYA prezidenti, Avropa Şurası Parlement Assambleyasının üzvü Elxan



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütłəvi İnformasiya Vəsitələrinin İnkişafına  
Dövlət Dəstəyi Fondu

KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti  
yanında Kütłəvi İnformasiya Vəsitələrinin  
İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə  
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının  
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət  
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi  
fəallığının artırılması" istiqaməti  
çərçivəsində hazırlanıb

Süleymanov haqlı olaraq qeyd edir

ki, Sərsəng Su Anbarının işğal altında olduğu 20 ildən artıq müddətde texniki qurğuları və avadanlıqları baxımsızlıqla üzləşib, onlara xidmet göstərilməməsi səbəbindən, hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağıılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng Su Anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib. Bu təhlükə zaman keçidkə, daha real xarakter almaqdadır. Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində, baş verə biləcək qəza zamanı ekoloji böhran və bioloji müxtəlifliyin sıradan çıxması ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış 400 min məlki əhalinin kütłəvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yanraması ehtimalı böyükdür.

www.sarsang.org saytının verdiyi məlumatə görə, Tərtər rayonunun bir çox kəndləri (Çayırlı, Seydimli, Hacıqərvənd, Zolkəran, Düyərlı, Sarıcalı, Ələsgərlı, Bayandur, Büruc, İrəvanlı, Gülebatlı, Hacallı, Yenidəşkənd, Qapaklı, Şatırlı, Qasımbəyli, Zümürxaç, İmamqulubəyli, Diləncilər, Muğanlı) tam olaraq, bir neçəsi isə (Şixarx qəsəbəsi, Madağız, Həsənqaya, Səhləbad, Körpüsindiran, Qazaxlar, Soyulan, Darğalar, Nəzirli) qismən suyun altında

qala bilər. Məhz millət vəkili Elxan Süleymanovun sayəsində AŞPA-nın Sədarət Komitəsi 1 sentyabr 2013-cü il tarixdə "Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng Su Anbarının təhlükəli vəziyyətinin ya- rada biləcəyi humanitar fəlakətə dair" qətnamə təklifini təsdiqləyib və baxılmaq üçün büroya göndərib. Sədarət Komitəsinə, eyni zamanda, büroya tövsiye edib ki, qətnamə layihəsi məruzəçi təyin edilmək üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilsin. Ermənistən ərazisindən Azərbaycana daxil olan sularda bütün növ kimyəvi və zərərlə maddələr normadan dəfələrlə artıq olduğundan, çayboyu zonada olan flora və faunaya mənfi təsir edə, Azərbaycan əhalisinin genefonduna, su axarları boyu yaşayan əhali arasında müxtəlif xəstəliklərin artmasına və yayılmasına getirib çıxara bilər ki, Ermənistən yürüdüyü bu siyaseti, məhz ekoloji terror kimi qiymətləndirmək lazımdır. Təcavüflər ki, təcavüzkər bəlli olduğu halda, hələ də beynəlxalq hüquqla təcavüzkər kimi təsdiqlənməyen Ermənistən ərazilərimizin dördə biri üzərində, xüsusən, Sərsəng Su Anbarı üzərində nəzarəti saxlamaqla, Azərbaycanın hüquqi rejmini və beynəlxalq hüququnu hələ də pozmaqdə davam edir.

Vahid ÖMƏROV,  
fəlsəfə üzrə fəlsəfə doktoru